

Yapi Kredi Bank Azərbaycan QSC Kapitalın Strukturunda dəyişikliklər haqqında hesabat, (min manatla)

b) Cari ilin xalis mənfəət (zərəri)	X	X	3,286	3,286
c) Kapital ehtiyatları	-	-	-	-
9. Ümumi ehtiyatlar	4,772	-	(514)	4,257
a) kreditlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	4,385	-	(418)	3,967
b) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	387	-	(97)	290
c) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi	-	-	-	-
d) digər ümumi ehtiyatlar	-	-	-	-
10. Cəmi kapital	55,696	-	2,771	58,467

31-Dec-17	İlin əvvəlinə qalıq	Markazi Banka göndərilmiş daqiqləşdirilmiş kumulativ düzəlişlər	Müddət ərzində dəyişikliklər	Müddətin sonuna qalıq
1. Adi Səhmlər	46,811		8,570	55,381
2. Müddətsiz İmtiyazlı Səhmlər				-
3. Geriye alınmış adi səhmlər				-
4. Geriye alınmış müddətsiz imtiyazlı səhmlər				-
5. Adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
6. Müddətsiz İmtiyazlı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
7. Dividendlər	X	X	-	-
a) ödənilmiş adi səhmlər üzrə elan olunmuş dividendlər	X	X	-	-
b) ödənilmiş müddətsiz imtiyazlı səhmlər üzrə elan olunmuş dividendlər	X	X	-	-
8. Bölişdürülməmiş xalis mənfəət (zərəri)	4,114	-	10,110	14,224
a) Əvvəlki illərin xalis mənfəəti (zərəri)	4,114			4,114
b) Cari ilin xalis mənfəət (zərəri)	X	X	10,110	10,110
c) Kapital ehtiyatları				-
9. Ümumi ehtiyatlar	4,772	-	(1,757)	3,015
a) kreditlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	4,385		(1,694)	2,691
b) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	387		(63)	324
c) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi				-
d) digər ümumi ehtiyatlar				-
10. Cəmi kapital	55,696	-	16,923	72,619

31-Mar-18	İlin əvvəlinə qalıq	Markazi Banka göndərilmiş daqiqləşdirilmiş kumulativ düzəlişlər	Müddət ərzində dəyişikliklər	Müddətin sonuna qalıq
1. Adi Səhmlər	55,381		-	55,381
2. Müddətsiz İmtiyazlı Səhmlər				-
3. Geriye alınmış adi səhmlər				-
4. Geriye alınmış müddətsiz imtiyazlı səhmlər				-
5. Adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
6. Müddətsiz İmtiyazlı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
7. Dividendlər	X	X	-	-
a) ödənilmiş adi səhmlər üzrə elan olunmuş dividendlər	X	X	-	-
b) ödənilmiş müddətsiz imtiyazlı səhmlər üzrə elan olunmuş dividendlər	X	X	-	-
8. Bölişdürülməmiş xalis mənfəət (zərəri)	14,224	-	661	14,884
a) Əvvəlki illərin xalis mənfəəti (zərəri)	14,224		1	14,224
b) Cari ilin xalis mənfəət (zərəri)	X	X	660	660
c) Kapital ehtiyatları				-
9. Ümumi ehtiyatlar	3,015	-	174	3,189
a) kreditlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	2,691		160	2,850
b) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	324		15	339
c) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi				-
d) digər ümumi ehtiyatlar				-
10. Cəmi kapital	72,619	-	835	73,454

30-Jun-18	İlin əvvəlinə qalıq	Markazi Banka göndərilmiş daqiqləşdirilmiş kumulativ düzəlişlər	Müddət ərzində dəyişikliklər	Müddətin sonuna qalıq
1. Adi Səhmlər	55,381		-	55,381
2. Müddətsiz İmtiyazlı Səhmlər				-
3. Geriye alınmış adi səhmlər				-
4. Geriye alınmış müddətsiz imtiyazlı səhmlər				-
5. Adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
6. Müddətsiz İmtiyazlı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
7. Dividendlər	X	X	-	-
a) ödənilmiş adi səhmlər üzrə elan olunmuş dividendlər	X	X	-	-
b) ödənilmiş müddətsiz imtiyazlı səhmlər üzrə elan olunmuş dividendlər	X	X	-	-
8. Bölişdürülməmiş xalis mənfəət (zərəri)	14,224	-	1,402	15,625
a) Əvvəlki illərin xalis mənfəəti (zərəri)	14,224		1	14,224
b) Cari ilin xalis mənfəət (zərəri)	X	X	660	660

c) Kapital ehtiyatları				-
9. Ümumi ehtiyatlar	3,015	-	338	3,353
a) kreditlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	2,691		160	2,850
b) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	324		15	339
c) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi				-
d) digər ümumi ehtiyatlar				-
10. Cəmi kapital	72,619	-	1,740	74,359

30-Sep-18	İlin əvvəlinə qədər	Mərkəzi Banka göndərilmiş daqiqləşdirilmiş kumulativ düzəlişlər	Müddət ərzində dəyişikliklər	Müddətin sonuna qədər
1. Adi Səhmlər	55,381		-	55,381
2. Müddətsiz İmtiyazlı Səhmlər				-
3. Geriyə alınmış adi səhmlər				-
4. Geriyə alınmış müddətsiz imtiyazlı səhmlər				-
5. Adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
6. Müddətsiz İmtiyazlı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
7. Dividendlər	X	X	-	-
a) ödənilmiş adi səhmlər üzrə elan olunmuş dividendlər	X	X		-
b) ödənilmiş müddətsiz imtiyazlı səhmlər üzrə elan olunmuş dividendlər	X	X		-
8. Bölüşdürülməmiş xalis mənfəət (zərər)	14,224	-	2,706	16,929
a) Əvvəlki illərin xalis mənfəəti (zərəri)	14,224		1	14,224
b) Cari ilin xalis mənfəət (zərəri)	X	X	2,705	2,705
c) Kapital ehtiyatları				-
9. Ümumi ehtiyatlar	3,015	-	1,254	4,268
a) kreditlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	2,691		1,340	4,031
b) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	324		(86)	238
c) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi				-
d) digər ümumi ehtiyatlar				-
10. Cəmi kapital	72,619	-	3,959	76,578

31-Dec-18	İlin əvvəlinə qədər	Mərkəzi Banka göndərilmiş daqiqləşdirilmiş kumulativ düzəlişlər	Müddət ərzində dəyişikliklər	Müddətin sonuna qədər
1. Adi Səhmlər	55,381		-	55,381
2. Müddətsiz İmtiyazlı Səhmlər				-
3. Geriyə alınmış adi səhmlər				-
4. Geriyə alınmış müddətsiz imtiyazlı səhmlər				-
5. Adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
6. Müddətsiz İmtiyazlı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
7. Dividendlər	X	X	-	-
a) ödənilmiş adi səhmlər üzrə elan olunmuş dividendlər	X	X		-
b) ödənilmiş müddətsiz imtiyazlı səhmlər üzrə elan olunmuş dividendlər	X	X		-
8. Bölüşdürülməmiş xalis mənfəət (zərər)	14,224	-	5,388	19,612
a) Əvvəlki illərin xalis mənfəəti (zərəri)	14,224		1	14,224
b) Cari ilin xalis mənfəət (zərəri)	X	X	5,388	5,388
c) Kapital ehtiyatları				-
9. Ümumi ehtiyatlar	3,015	-	755	3,770
a) kreditlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	2,691		813	3,503
b) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	324		(58)	266
c) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi				-
d) digər ümumi ehtiyatlar				-
10. Cəmi kapital	72,619	-	6,143	78,762